



Cavanşir YUSİFLİ

Coxdan itirdiyim nağmələrimi,
Tale başqasına oxudu elə.
Könlümdə abdi gəncin yin odu,
Bəs həsrət deyərək çağlayan nədir?
Yoxsana, yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?

Sonra, onun 18 yaşında yazdığı şeir:

Hadinin şeir bazaridi,
Füzulinin dağıdılmış məzaridi,
Taleyin ələnən əleyidi,
Durna ılaşyidi,
Araz höriyündən kaməndə düşməş Sevildi,
"Ənəlhaqq" haraydı,
Əlşəqin sazıdi,
qədim əlyazmasıdi...

Filojili fikirdə çok qoriba bir tendensiya var: kiməsə təbiət şairi, kiməsə sevgi şairi, kiməsə filosof-şair deyilir və bù nöqtədən başlayaraq şair oxucu üçün yadlaşır. Niye? Çünkü şeiri oxuyub onuň yaşayan oxucu filojoji fikirdə deyilənlərdən, tam fərqli hissələri qəbul edir və onun qılbində həmin mətnə qarşı bir bağlılıq, sevgi yaranır. Əslində, bütün şeirlər əle sevgi şeirləridir. Bəs bir ifadə də var: vətəndən (ləq-) poeziyası. Ən qoribası budur. Bu "kategoriyaya" daxil edilən şairlər arasında kimlər var? Memmad Araz, Sabir Rüstəmxanlı, Xəlil Rza UluTürk... Digər şeirlər (məsləhən, Eyyaz Borçalıda, Fikrət Qocada, Sədar Əsəddə, Musa Yaqubda...) vətən hissi, onu sevmək, bədii mətnədə onun adını bir sevgili adı kimi hifz etmək duyuşyu yoxdurmuş? Keçən əsirin 80-ci illərinin sonunda bir tədbirdə çox məşhur şairlərdən biri Əli Kərimdən azber şeirlər deyirdi, özi də en gözel parçalar. Sonda natiq irad elədi ki, heyif, milli dəmar zəifidir. İnsanın tərifləri eşidib bu təstiblə rastlaşanda sarsılırlar, ancaq məsolu bəs deyil, məsələ yuxarıda vurğuladığımız kategoriyalardırma ilə bir şairin poeziya, edəbiyyat alayının daim "çəliklə gezməsi"dir. Ancaq bəla bir kategoriyalardırma "damara" işləyindən zaman-zaman şairlər onlara Tanrıların verdiyi sarbstılık bir kenara atmış, dövr üçün aktual olan, amma oxucu üçün ağır və heç maraqlı olmayan mətnlər qoyub getmişlər. (Yəni vaxt olub ki, şairlər oxucu üçün yox, hansısa boşluq şeir deyiblər...). Amma on cesarlılıq fikir və hisslerin olduğu bədii mətni de məhz poeziyanın azad havası ilə yazaq və onu ilahi nurnu adı gözli heç görürünməyən cizgiliəri ilə naxışlamاق mümkündür. Yəni bu halda da tətbiq, millət, azadlıq... haqqı mətnlər əle en munis sevgi şeiri olur, başqa heç ne... Həm də en qadın sevgi şeirinin damarlarından axan qanı hərəkətə getirən bir nəsne...

Məsləhən, Sabir Rüstəmxanının bu şeiri - sevgidən başqa nə var burda?

Bəlkə də, dünyada mən yoxam artıq.
Qarışb payiza uqb getmişəm.
Sahibsz adımlar ortada qalan,
Özünsə xəlvəcə köçüb getmişəm.
San adda adam da yaşamır bəlkə,
Özündən yadigar qoyub bu sasi,
Verdiyi szabi unutdurmağa,
Beş-on söz eşidim sevgi əvəzi.
Bəlkə, bu özü də bir aldanışdır,
Bəlkə, gördiyüm də yuxudur elə.

Sabir Rüstəmxanlı Azərbaycan poeziyásında, bəla deyək, lokal hadisə deyil, yəni onun ortaya qoymuş olduğu əsərlər tarixin həndisi dənəmədən baş verən hadisələrin tosiri ilə meydana gelməyib, o ümumi qaynaqdan və məcrədən baş altı gelir: "Kitabi-Doqquz"dan, "Qutatqu-Bilik"dan, Şah İsmayıll Xətənin vəsətlərindən, Mirzə Ələkber Sabirin kodərindən, Rəsul Rzənin, Mirelli Seyidovun məlli düşüncəsindən, Bəxtiyar Vahabzadənin, Xəlil Rzənin, Süleyman Rüstəmin həsrəti nəfəsindən. Bütün fikrimizcə, təkcə bu sadalanan mənbələri deyil, ümumən Azərbaycan ədəbiyyatını sistemi köklü mətbülə və tədqiq etdiyən şəhəri, ədəbiyyatı galası və bunun səbəbələri aydın şəkildə görünür. Ədəbiyyat tarixini araşdırmağın mövcud ənənələri çərçivəsindən kenara çıxan kimini, ədəbi mətnlərinin içindəki poetik enerjini ənənəvi araşdırmauya uyğun gəlməyen başqa bir bucaq altında öyrənməye başlayıram... min illörin "daşlaşmış obrazları" hərkətən gəlir, keçmişlə bugünkü münasibətə, paralel gəden xətərlər, onların rəngi, səsi və nəfəsi aydın təsəvvür və parlaq obraz formasında görünür. Məsələn, ədəbiyyat tarixində Mirzə Ələkber Sabirin yeri və bu hadisə milli ədəbi prosesin özü haqqında orijinal mühəhizələr doğurur. Mirzə Ələkber Sabir bütün yaradıcılığı və poetik pafosu ilə daxilən, gah gizlin, eksor hallarda issa açıq şəkildə bütün ədəbiyyatın gedisini qarşı bıraqpozisiya yaradır. Burada təkcə söhbət onun Füzulinin qəzəllərinin "astar üzünü" çıxarmasından getmir, qəzəlin poetik enerjisini görünməyən ələmini, yuxuda, xəyalda deyil, yalnız aşkarlıqda və ürəyi ağriya-ağrıya keçdiyi yolları göstərməkdən danışılır. Sabirin yaradıcılığı ona qədəri və qəribədir həm də ondan sonra ədəbi prosesin gedisini on müxtəlif rakurslarda daxili və gizlin təhlilindən keçirir və bununla da özündən sonrakı ədəbi prosesin inkişaf meyillərini müəyyənləşdirir.

Ona görə ədəbiyyat tarixçiliyində "məsələ ədəbiyyat haradan başlayır?" sualları verdiğə bù məqamı mütləq nezəro almadı. Bəli, bəzədə müsər ədəbiyyat, on yeni ədəbiyyat Mirzə Ələkber Sabirle başlayır, o, çağdaş ədəbiyyatın bütün ənənəli hadisələrindən istirak edir. Sabirin tarixi-ədəbi proses və ədəbiyyatının özüne münasibəti bir növ məhək daşıdır və milli ədəbi düşüncədə hamışa "ayırılmə" məqamı meydana çıxanda heç və mesuliyətin ağırlığı Sabirin ciyinlərinə düşür. Milli ədəbi düşüncədə iki analogiyani yada sal-

Seogi



maq olar. M.F.Axundov və Sabir. Axundov Füzuliyo münasibəti bollidir, "Axundov neye görə Füzuli poeziyasının işarələri ilə düşmənçilik edirdi" suali müasir təqib və ədəbiyyatşünaslıqda yetərinə çözülmədə, hadisənin köklü şərhini, bize bələ golr ki, bəs qatmamışdır. Axundovun gerçəkliliyə münasibəti, bi münasibəti təşkil edən işarələrin müəkkəb şəkildə çülgəşməsi həm də ziddiyətli doğurur, Axundovun tarixi ədəbi prosesə və bədii düşüncənin inkişaf stixiyasına münasibətinin özündə müəyyən ziddiyyət vardi. Axundov haradasa ədəbi düşüncənin inkişaf stixiyasının nəticəsi olmaqdən çox, ona qarşı duran, bütün ənənəye qarşı oppozisiya yaranan, ədəbiyyatın sosial sıfətini dəyişdirməyə çalışan bir fiqur idi. Füzulidə poetik herərotin ifratlığı, qəribə gəlməsin bütün məkanları dondurmuşdur, hər yer qalın buzlularla örtülmüşdür. Bu məkanən göləb düşən adamın sürüşmədən başqa çərsi qalmır. Füzulini qorumaq, onu "yadda muzeyində" xətasız-bələsiz qoruyub saxlamaq üçün hər şey inkar olunmalıdır. Sabir bu "buzlular" son dəməsində qeder eridi, iller boyu hökm süren dənüşlüyü açdı, janrıñ içinde donub qalmış dənüşünən kosmosla əlaqəsinə bərpa etdi. Sonrakı dövrlərdə hər şey Sabirin programı və "resepi" üzrə getdi.

Bu program ərcəvəsindən yaşayış şairindən milli yazılıçı obrazı on qabarın görünənlərdən biri de Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı hər şeyden öncə haqqında danışdırıq pozitiv, başqa sözü desək, enerjisi, fealiyyət stixiyası və inersiyası aşıb-dəşən bir ənənənin övladıdır, onun mətnlərindən şifahi nitqin enerjisi qoriba dinamika ilə meydana çıxır, metnədə hökm sərən səktilik, təmkinli intonasiya "əhvalatın" uzun, bəlkə də sonsuz zaman çorayında açılmasına işarə edir. Gecə məlum auditoriya qarşısında çıxış edən aşiq (söyləyici) bəzədən azdan dan yerinə səküləcəyini unutur və ohvalatı heç bitmeyən şəkildə noql edir. İşlərə getirib ki, poetikaları etibarılı bir-bi-

rino uyğun golmeyən iki şairin oxuduğu bədii mətnləri nağıllamaq təzərlərin müşahidə etmisi: Adil Mirseyid və Sabir Rüstəmxanlı. Sabirin dünya ədəbiyyatını yerliyataqlı bilməyindən çox, oxuduğu mətni (daha çox roman...) danışmaq, çatdırmaq (nağıl bitməyəcək tənda -l) tərzi məni təccübənləndirir. Bu cizgi onun bütün mətnlərində var, dağlardan axıb golən çayın düzəndə sakitləşməsi, arxayının necadırsa, o mətnlərdə oxucu ilə ünsiyyət əslubu da edir.

Sabirin bədii-milli təfəkküründəki kəmili, tofrüatlara vərməyib, nüvədən -əsas olən elementdən yapışmaq, ona çözmək qabiliyyəti və fəhmi yənə də əsas etibarılı Sabir və Mirzə Cəlil ənənəsindən, onların milli düşüncə qatından gelir.

Sabir Rüstəmxanının şeirlərində və ümumiyətlə onun deyim tərzində bərəsindəlik xüsusiyyəti var. Söz və ifadələrin obrazları, onların müvafiq kontekstdə yaratdığı şəbəkənin canlılığı, necə deyərlər, bədii-metaforik kommunikasiyaya can atması, sözün içində yuvalanan mənənə savanşının üzə çıxmış ehtirası Sabir Rüstəmxanlı şeirlərinin "forma dağınqılığından" da boyaboy görünür. Necə deyərlər, misiranın, bəndin sonu gəlsə də, orada yuvalanan mənənənənə savası, bir-birinə qovşaq bitmek bilmir, hiss, duyuş hanısa yolu qötü etdiyindən sonra nəfəs dərməyi yaddan çıxarı, ehtirası bir də qaynayır, bəs bir təzyiq altında sözün "qabıq soyulur", heç bir metaforik vahid, element, komponent şorılışməyə, bir məkanın bağlanıb donmağa macəl tapır... Obrazların yaranması, fonetik, morfoloji və sintaxis soviyyədə özünü göstərməsi (ifadə planının dayışməye möyillişlənməsi...), bu hadisənin mətnin bütün qatlarında ifadə olunma mexanizmizi gözümüzü qabağında baş verəsə də ele bil ki, bədii mətn strukturuna həzir şəkildə daxıl olur, bu strukturlar ele bil ki, hazır qoliblər şəkildən çıxdan hazırlıbmış, demək yerine düşər ki, bunun özü

Şəhərinin "formadağınqılığında" boyaboy görünür. Necə deyərlər, misiranın, bəndin sonu gəlsə də, orada yuvalanan mənənənənə savası, bir-birinə qovşaq bitmek bilmir, hiss, duyuş hanısa yolu qötü etdiyindən sonra nəfəs dərməyi yaddan çıxarı, ehtirası bir də qaynayır, bəs bir təzyiq altında sözün "qabıq soyulur", heç bir metaforik vahid, element, komponent şorılışməyə, bir məkanın bağlanıb donmağa macəl tapır... Obrazların yaranması, fonetik, morfoloji və sintaxis soviyyədə özünü göstərməsi (ifadə planının dayışməye möyillişlənməsi...), bu hadisənin mətnin bütün qatlarında ifadə olunma mexanizmizi gözümüzü qabağında baş verəsə də ele bil ki, bədii mətn strukturuna həzir şəkildə daxıl olur, bu strukturlar ele bil ki, hazır qoliblər şəkildən çıxdan hazırlıbmış, demək yerine düşər ki, bunun özü

Şeirləri - Vatanə dair

Sabirin bədil-milli təfakküründəki kamiliyik, təfərrüatlara varmayıb, nüvədən - əsas olan elementdən yapışmaq, onu çözmək qabiliyyəti və fəhmi yənə də əsas etibarılı Sabir və Mırza Cəlil ənənəsindən, onların milli düşüncə qatınlardan galır.

də təbiidir. Məlumdur ki, şeirdə poetik obraz bir dil işarəsinin başqa bir işarə kontekstində qəfildən, gözlənilməden, belə deyək, planlaşdırılmadan mənaladırılmışdır ki, burada ən müxtəlif işarələrin arasındakı qarşılıqlı cazibə və itələmə qüvvəsi parlaq şəkildə meydana çıxır. Bu prosesin özü, yəni cazibə ilə itələmənin eyni zamanda, həm də bir göz qırıpında baş verməsi prosesin özüne diqqət yetirməyə malac verir, elə bir təəssürat yaranır ki, bu mətn əsrlər boyu yol gəlmiş, yəqin ki, prosesin gedisatında elə ən doğru olanı budur, qəfildən nəyinsə baş verması illər boyu davam edən, şüurluna yığılb qalan nəsnələrin bətnində katalizator rolunu oynayır. Bunun nəticəsində min illər boyu ümumi kontekstə bağlı olan işarə bu ümumiyyətin buxovundan qurtulur, hər şey - işarənin bütün aspektləri yeni modusda reallaşır və yeni cazibə sahisi yaradır.

Sabir Rüstəmxanının "Ömüri kitabı"nın, "Vətən", "Ana dili", "Xətai yurdu", "Göy Tanrı", "Cavad xan" əsərlərini insanlara sevdirən də tekce dövrün, tarixin, etnik təfəkkürün aktual mösələləri yox, həm də bu cəhətdir. Bu əsərlərdə ruhun sərbəstliyi sənə də sirayət edir, yənə də Sabirin atası Xudu kişinin sözləri yada düşür: bu şəyələri

necə yadında saxlayıbsan, elə bil heç kəndən ayrılmayıbsan... Sabirin, belə olduğu üçündür ki, tarixi səpkidə yazdığı əsərlərində de mənbələrin məntiqindən çox, içindəki *təbiət* stixiyası duyulur. Bütün mənbələri ələk-vəlek eləyəndən sonra yənə ulusuna qayıdır, atasının sözlərini yazır: "...Göyün gücünə, qutsallığına inamın keçmiş çağlardan bəri türklerin ruhuna yabançı olmadığını, min illər boyu ulusun günəşə, göyə bağlı olduğunu, bu inanıcı öncələr də yaymaq isteyənlərin gəlib-getdiyini türk içinde çoxları bilirdi. Uşlu Xoca bu barədə yetirmişsə çox danışmışdı. Ancaq Oğuzun Göy Tanrı inancı - bütövdü, insanın içini işqla, ümidi doldurdu, ikitikirliliyi yer qoymurdu - ya ha, ya yox! Birini seçəcəkson! O, içində uydurma yer inanclarına - daş, ağac, saxsı bütülər qəribə, bozən hətta izah oluna bilməyən bir nifrot duyur, onlara ikrahla baxırdı. Məgər dünya görmürmü ki, bunlar yaradan ola bilməzlər, özləri yaradılmışlardır, yönəldən ola bilməzlər - çünkü özləri yönəldilənlərdir. Göyün şimşəyi - ağacı qurudur, yağmuru - çayları daşırır, ulduzu - yol göstərir, günüşi - yazı-qış doğurur, yer üzünü can verir..." ("Göy Tanrı" romanı).